

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 217/2

23 fevral 2011-ci il

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə Auditorlar Palatasının kollektivi və üzvləri qarşısında duran vəzifələr barədə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il 27 yanvar tarixində Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin, Prezident Administrasiyasının məsul əməkdaşlarının, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələri rəhbərlərinin, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçılarının iştirakı ilə keçirilmiş toplantıda Komissiyanın sədri cənab Ramiz Mehdiyevin görülmə işlər və qarşıda duran vəzifələr haqqında məruzəsindən irəli gələn müddəalara uyğun olaraq Auditorlar Palatasının üzərinə düşən vəzifələrin icrasını təmin etmək məqsədilə, habelə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Auditorlar Palatası tərəfindən görülmüş işlər və Palata kollektivinin və üzvlərinin qarşısında duran vəzifələr barədə Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinin rəisi M.Abbasovun məruzəsini dinləyərək və Şura üzvlərinin təkliflərini nəzərə alaraq, Auditorlar Palatasının Şurası

QƏRAR ALIR:

1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində Auditorlar Palatası tərəfindən görülmüş işlər və Palata üzvlərinin qarşısında duran vəzifələr barədə Palatanın Auditin tənzimlənməsi, təşkil və şəffaflığın təminatı idarəsinin rəisi M.Abbasovun hesabat məruzəsi nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatasının üzvləri olan sərbəst auditorlardan və auditor təşkilatlarından beynəlxalq audit standartlarının tətbiqinə tam nail olunması və Auditorların Peşə Etikası Məcəlləsinə ciddi əməl edilməsi tələb edilsin.

3. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) və Keyfiyyət nəzarət Komitəsinə (Q.Bayramov) tapşırılsın ki, auditorların fəaliyyətinə dair nəzarət sistemi beynəlxalq standartlara uyğun həyata keçirilsin və bu işdə şəffaflığın təmin edilməsinə nail olunsun.

4. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) tapşırılsın ki, auditorların məsuliyyətinin artırılması və hüquq-

larının qorunması üzrə mövcud normativ-hüquqi aktların düzgün tətbiq edilməsinə nəzarət gücləndirilsin.

5. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov, M.Hacıyev) tapşırılsın ki, bir ay müddətində “Auditorun mulki məsuliyyətinin icbari sığortası haqqında” 2007-ci il 22 may tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunması vəziyyəti araşdırılsın və arayış tərtib edilərək müvafiq tədbirlər görülməsi üçün Palata rəhbərliyinə təqdim edilsin.

6. 2011-ci ilin I yarımili ərzində təsərrüfat subyektlərinin maliyyə hesabatlarının şəffaflığının təmin olunması üzrə tədbirlər sistemi işlənilib hazırlanması üçün müvafiq işçi qrupunun yaradılması məqsədmüvafiq hesab edilsin, bu sahədə təşkilati işlərin həyata keçirilməsi Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova həvalə edilsin.

7. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) Keyfiyyətə nəzarət Komitəsinə (Q.Bayramov) tapşırılsın ki, sərbəst auditorların və auditor təşkilatlarının aparmış olduqları auditlərin keyfiyyəti yoxlanılarkən bələdiyyələrdə və dövlət vəsaitlərinin istifadə edildiyi məcburi auditin digər subyektlərində aparılmış auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğuna xüsusi diqqət yetirsinlər və auditorların məsuliyyətinin artırılması istiqamətində təsirli tədbirlər görsünlər.

8. Məcburi auditin obyektivi olan təsərrüfat subyektlərində auditdən yayınma hallarının qarşısının alınması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2011-ci il 11 fevral tarixdə qəbul edilmiş “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası “İnzibati Xətalər Məcəlləsi”nə əlavə və dəyişikliklərin tətbiqi ilə əlaqədar kompleks tədbirlərin işlənilib hazırlanması (M.Abbasov, N.Talıbov) təmin edilsin.

9. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov, M.Hacıyev) tapşırılsın ki, auditor təşkilatlarında şəffaflığa əməl olunması məsələsi və onların tələb olunan hallarda məcburi auditdən keçməsi vəziyyəti araşdırılsın və müvafiq tədbirlər görülməsi üçün Palatanın rəhbərliyinə arayış təqdim edilsin.

10. Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) tapşırılsın ki, bir ay müddətində əməkdaşlıq sazişi imzalanmış ölkədaxili qurumlarla şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən mövcud qanunvericilik aktlarına və digər normativ sənədlərə, habelə Auditorların Peşə Etikası Məcəlləsinə əməl edilməsi səviyyəsinin monitorinqinin aparılması və sərbəst auditorların və auditor təşkilatlarının reyting cədvəlinin tərtib olunması üzrə əməli tədbirlər həyata keçirilməsi üçün təkliflər hazırlanıb təqdim edilsin.

11. Maliyyə və informasiya təminatı idarəsinə (V.Rəhimov), Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) tapşırılsın ki, 2011-ci ilin birinci yarım ili ərzində hesabatların elektron poçt vasitəsilə qəbulu və auditorlarla birbaşa elektron əlaqələrin qurulması və təkmilləşdirilməsi işi başa çatdırılsın.

12. Kadr hazırlığı, xarici əlaqələr və nəşriyyat idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, auditorların ixtisasartırma kurslarında şəffaflıq və korrupsiyaya qarşı mübarizə üzrə mövzuların yüksək səviyyədə tədrisi həyata keçirilsin.

13. Auditorlar Palatasının Metodik Komissiyasına (N.Talıbov) tapşırılsın ki, bir ay müddətində auditin keyfiyyətinə ictimai nəzarətin təmin olunması məqsədilə müvafiq təkliflər hazırlanıb Palatanın rəhbərliyinə təqdim edilsin.

14. Maliyyə və informasiya təminatı idarəsinə (V.Rəhimov) tapşırılsın ki, 2011-ci ilin birinci yarım ili ərzində Auditorlar Palatasının və onun üzvlərinin fəaliyyətini əks etdirən yeni internet səhifəsinin yaradılması işi başa çatdırılsın.

15. Auditorlar Palatasının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə və ictimaiyyətlə əlaqələrin qurulması və məlumatların təqdim edilməsi üzrə məsul şəxsin müəyyən olunması məqsədmüvafiq hesab edilsin.

16. Palata sədrinin müşavirinə (A.Kərimov) və Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinə (M.Abbasov) tapşırılsın ki, bu qərar barədə kütləvi informasiya vasitələrinə müvafiq qaydada məlumatın göndərilməsi təmin edilsin.

17. Qərarın mətni Palatanın internet saytında yerləşdirilsin.

18. Bu qərarın icrasına nəzarəti özümdə saxlayıram.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV